

ÜMUMİ TƏHSİL SAHƏSİ ÜZRƏ 2012-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

2012-ci ildə Nazirliyin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 04 sentyabr tarixli 2373 nömrəli Sərəncamının icrası, TSİL çərçivəsində “Kurikulum islahatı” alt komponenti üzrə icra planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, yeni fənn kurikulumu tətbiq olunan siniflərdə tədrisin vəziyyətinin öyrənilib təkliflərin hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində işlərin təşkili, fənn olimpiadalarının keçirilməsi, nəticələrin ümumiləşdirilməsi və digər məsələlərin həllinə yönəldilmişdir.

1. Mingəçevir və Şirvan şəhərlərinin, Balakən, Sabirabad, Lənkəran, Saatlı, Zərdab, Yevlax rayonlarının 56 ümumtəhsil məktəbində fənn kurikulumlarının tətbiqi vəziyyəti araşdırılıb müzakirə olunmuş, mövcud problemlər öyrənilərək təkliflər hazırlanmışdır. Araşdırmanın nəticələri Nazirliyin əmri ilə rəsmiləşdirilmişdir. Həmin əmrdə nəzərdə tutulmuş tapşırıqların yerlərdə icrası vəziyyəti nəzarətə götürülmüş, bu məqsədlə qeyd edilən rayon və şəhərlərdən məlumatlar toplanıb ümumiləşdirilmiş və tövsiyələr hazırlanaraq metodkabinetlərə çatdırılmışdır.

2. Ağcabədi, Ucar, Yevlax, Kürdəmir, Bərdə, Biləsuvar, Lənkəran, Cəlilabad, Lerik, Yardımlı, Salyan, Astara rayonlarında təhsil işçilərinə peşəkar səviyyədə metodik köməkliyin təmin olunmasına xidmət edən yerli təlimçilərin hazırlanması üçün 10 günlük öyrədici təlim kursları (treninqlər) keçirilmişdir.

3. Bakı və Gəncə şəhərlərinin məktəb rəhbərləri, müəllimlər, metodist və digər təhsil işçilərinin iştirakı ilə fənn kurikulumlarının tətbiqi üzrə aktual məsələlərə həsr edilmiş internet konfrans təşkil olunmuşdur.

4. Pedaqoji ictimaiyyətin maarifləndirilməsi üçün nəzərdə tutulmuş www.kurikulum.az portalının təkmilləşdirilməsi istiqamətində əməli işlər davam etdirilmişdir: fənn kurikulumları, nümunəvi elektron dərslər, dərslərin təhlili prosesinin elektron versiyaları, dərslər planları, treninq materialları, elektron dərslər vəsaitləri, aparılmış tədqiqatların nəticələri və s. həmin portalda yerləşdirilmiş və müntəzəm zənginləşdirilmişdir.

5. 2012-2013-cü dərslər ili üçün aşağıdakı tədrislər planları hazırlanıb təsdiq edilmiş və yerlərdə göndərilmişdir:

- Tədrislər Azərbaycan, rus, gürcü dillərində olan, habelə ləzgi dili və digər azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin tədrislər planları.
- Sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil müəssisələrinin tədrislər planları.
- Lisey, gimnaziya və lisey siniflərinin tədrislər planları.
- Tam orta təhsilin təmayüllər üzrə təşkil edildiyi pilot məktəblər üçün tədrislər planları.
- Şamaxı Avropa Liseyinin tədrislər planı.
- 8 bölgədə seçilmiş ümumtəhsil məktəblərində fəaliyyət göstərən xüsusi lisey siniflərinin (V-VII siniflər) tədrislər planı.

6. Hesabat müddətində aşağıdakı tədrislər proqramları və metodik tövsiyələr hazırlanmışdır:

- Lisey və lisey sinifləri üçün “Məntiq” (V-VII siniflər), “Nüfuz mədəniyyəti” (VIII-IX siniflər), “Üslubiyyat” (X-XI siniflər).
- Kənd rayonlarında fəaliyyət göstərən lisey, gimnaziya və lisey sinifləri üçün riyaziyyat-texniki, təbiət və humanitar təmayüllərə aid fənlər üzrə tədrislər proqramları.

- “Qarabağın tarixi” (fakültativ kurs, layihə, VIII sinif).
- Ümumtəhsil məktəblərinin V-XI siniflərində ikinci xarici dilin tədrisi ilə bağlı metodik tövsiyələr.

7. 2012-ci ilin yanvarında respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin II, mart ayında isə yekun mərhələsi təşkil olunmuşdur. Bu mərhələlərdən hər birinin fənlər üzrə tapşırıqları münisflər heyətinin sədrləri tərəfindən vaxtında hazırlanmış, olimpiadaların məsul katibləri ilə təlimati seminar keçirilmiş, olimpiadaların keçirilmə vaxtı barədə “Azərbaycan müəllimi” qəzetində elanlar verilmişdir. Fənn olimpiadalarının yekun mərhələsi 7 fənn üzrə Bakı şəhərində təşkil olunmuşdur. Yekun turunda 1186 şagird iştirak etmişdir. Fənn olimpiadalarının yekun turunun nəticələri Nazirlik üzrə əmrlə rəsmiləşdirilmişdir. Əmr və olimpiada qaliblərinin fənlər üzrə adlı siyahısı “Azərbaycan müəllimi” qəzetində dərc edilmişdir.

8. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli, 2372 nömrəli Sərəncamına uyğun olaraq, 2012-ci ildə artıq 5-ci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilmişdir.

Müsabiqələrə hazırlıq, onların təşkili və yekunlaşdırılması prosesi 7 aya qədər vaxt tələb etmiş, bütün məsələlər Təşkilat Komitəsində müzakirə olunduqdan sonra lazımi qərarlar qəbul edilmişdir. Həmin müddətdə təqdim olunan sənədlərin ekspertizası, habelə müvafiq ekspert komissiyalarının üzvləri ilə təlimati müşavirələr keçirilmiş, sınaq dərslərinin keçiriləcəyi məktəblər müəyyənləşdirilmiş, mərhələlər üzrə fəaliyyətləri əhatə edən hesabat və təqdimatlar hazırlanmış, fənn komissiyalarının tərkibi Nazirliyin əmri ilə təsdiq edilmişdir.

Müsabiqələrin hər bir mərhələsi vaxtında təşkil olunmuş, sınaq dərslərinin nəticələrindən narazı qalanların apelyasiya ərizələrinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Nəticələr nəzərə alınmaqla müsabiqə qaliblərinin mükafatlandırılması barədə sərəncam layihələri hazırlanıb Prezident Administrasiyasına təqdim olunmuşdur.

9. Təhsil Nazirliyinin “Azərbaycan xalqının ümummillə lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” əmrinə uyğun olaraq, respublikanın ümumtəhsil məktəblərində Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş inşa müsabiqəsi keçirilmiş, yerli mərhələdə minlərlə şagird iştirak etmişdir. Müsabiqənin yekun mərhələsi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə təşkil olunmuşdur. Qaliblərin mükafatlandırılması “Gülüstan” sarayında keçirilmişdir.

10. Azərbaycan ədəbiyyatının aşağıda adları qeyd olunan görkəmli nümayəndələrinin yubileyləri ilə əlaqədar inşa müsabiqələri təşkil edilmişdir. Qaliblər diplom və hədiyyələrlə təltif olunmuşlar.

- M.Ə.Sabirin anadan olmasının 150 illiyi;
- M.F.Axundzadənin anadan olmasının 200 illiyi;
- Nizami Gəncəvinin anadan olmasının 870 illiyi münasibəti ilə.

11. İl ərzində aşağıdakı normativ-hüquqi sənədlərin layihələri hazırlanıb təqdim edilmişdir:

- Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) haqqında Əsasnamə.
- Uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları.
- Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar (təkmilləşdirilmiş variant).
- Məktəb sənədlərinin aparılması və saxlanması haqqında Qaydalar.

12. Bakı şəhərinin Sabunçu rayonunda, Şəki şəhərində (zona konfransı) və Gədəbəy rayonunda (zona konfransı) “Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

13. Təhsil işçilərinin sentyabr konfranslarının rayon və şəhərlərdə mütəşəkkil keçirilməsi ilə əlaqədar zəruri təşkilati tədbirlər görülmüşdür.

14. 2012-2013-cü dərslər ilində ABŞ-ın ACCELS təşkilatının FLEX Proqramı layihəsi çərçivəsində bir il müddətində ABŞ-ın ümumtəhsil məktəblərində təhsil almaq hüququ qazanmış azərbaycanlı şagirdlərin əvvəl oxuduqları məktəblərin şagird kontingenti siyahısında saxlanmaları üçün yerlərə müvafiq tapşırıq verilmişdir.

15. AZETA təşkilatının yerlərdə ingilis dili müəllimləri ilə keçirdiyi tədbirlərin təşkilinə köməklik göstərilmişdir.

16. ABŞ-ın “Sülh Korpusu” könüllüləri və onların tərəfdaşları üçün İngilis dilinin tədrisi proqramı üzrə keçirilmiş konfransda respublikanın 15 şəhər və rayonundan ingilis dili müəllimlərinin iştirakı təmin edilmişdir.

17. YUNESKO-nun Assosiativ Məktəblər Layihəsi çərçivəsində Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun (İİTE) “Gələcək üçün təhsil” pilot layihəsində Bakı şəhərinin 160, 220 nömrəli məktəblərinin və Bakı Avropa Liseyinin iştirakı təmin edilmişdir.

18. ABŞ-ın “Sülh korpusu”nun X qrup könüllülərinin andiçmə mərasimində Nazirliyin əməkdaşları iştirak və çıxış etmişlər.

19. ABŞ-ın “Sülh korpusu” təşkilatının X qrup könüllüləri və onların tərəfdaşları üçün “Tərəfdaş müəllimlərlə səmərəli birgə işin təşkili”, həmçinin “İcma əlaqələndiriciləri” konfranslarında 14 şəhər və rayondan müəllimlərin iştirakı təmin edilmişdir.

20. Hesabat dövründə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlər barədə məlumatlar hazırlanmışdır.

21. “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı”.

22. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda tutulan tədbirlərin icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş Tədbirlər planında əhatə olunan məsələlərin yerinə yetirilməsi ilə bağlı rayon təhsil şöbələrinə təlimati tövsiyələr göndərilmişdir.

23. Hesabat ilində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının və “Tacikistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında təhsil haqqında sənədlərin, elmi dərəcələrin və elmi adların qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” layihələrinə rəy və təkliflər verilmişdir.

24. İstedadlı gənc müəllimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı Nazirliyin əmri ilə təsdiq edilmiş “Fəaliyyət planı”na müvafiq olaraq, respublikanın şəhər və rayonlarından 25-35 yaş arası 1210 nəfər istedadlı gənc müəllimi əhatə edən məlumat bankı yaradılmışdır.

25. Ümumtəhsil məktəbinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu ilə əlaqədar Nazirlikdə yaradılmış komissiyanın işinə şöbənin əməkdaşı rəhbərlik etmiş, nəticələr ümumiləşdirilmiş və müvafiq hesabat hazırlanıb rəhbərliyə təqdim olunmuşdur.

26. 2012-2013-cü dərslər ili üçün respublikanın kənd rayonları üzrə ümumtəhsil məktəblərinin şəbəkəsi barədə rayon təhsil şöbələrinin hesabatları təhlil edilmiş və təkliflər bildirilmişdir.

27. 2001/2002-ci dərslər ilində ümumtəhsil məktəblərinin I sinfinə qəbul edilmiş şagirdlərin 2011/2012-ci dərslər ilində tam orta təhsili başa çatdırması vəziyyəti barədə araşdırmaların aparılmasına başlanmışdır.

28. Hesabat dövründə respublikanın kənd rayonlarından

- Yeni dərslər ili ərəfəsində yeni tikilmiş, əsaslı təmir olunmuş və əlavə tədris korpusu inşa edilmiş məktəblər,
- Ayrı-ayrı fənlər üzrə pedaqoji kadrlara ehtiyac,
- Ümumtəhsil məktəblərində öyrədici təlim silah və sursatlarının saxlanması vəziyyəti,
- Ümumtəhsil məktəblərinin İKT ilə təminatının vəziyyəti,
- Məcburi köçkün məktəblərinin rayon və şəhərlər üzrə dislokasiyası, bu məktəblərdə təhsil alan şagirdlər, işləyən müəllimlər,
- Təlim gürcü dilində olan məktəblər, azsaylı xalqların uşaqlarının təhsili, eləcə də Gürcüstandakı təlim Azərbaycan,
- Təlim gürcü dilində olan məktəblər, azsaylı xalqların uşaqlarının təhsili, eləcə də Gürcüstandakı təlim Azərbaycan,
- Ümumtəhsil proqramı və xüsusi təhsil proqramı ilə evdə təhsilə cəlb olunmuş şagirdlər barədə məsələlərlə bağlı müvafiq formalar əsasında məlumatlar toplanmış və ümumiləşdirilmişdir.

29. Nazirliyə daxil olmuş şikayət ərizələrinə müvafiq olaraq, Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin əməkdaşları Şamaxı və Sabirabad rayonlarına ezam olunaraq Şamaxı şəhər 2 və 6 nömrəli tam orta məktəbləri, Sabirabad rayonu Bulduq kənd tam orta məktəbində araşdırmalar aparmışlar. Həmin araşdırmaların nəticələrinə əsasən işlərinə yol verdikləri nöqsanlara görə hər üç məktəbin direktoru vəzifəsindən azad edilmişdir.

30. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən 274 nəfər əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs şəbədə qəbul edilmiş, onların Azərbaycan dilini bilməsi səviyyəsi müəyyənləşdirilmiş və bu barədə müvafiq arayışlar verilmişdir.

31. Hesabat dövründə Kənd rayonları üzrə ümumi təhsil şöbəsinə vətəndaşlardan və müxtəlif təşkilatlardan **3805** müraciət daxil olmuş, onlardan **116**-sı nəzarətə götürülmüşdür. Müraciətlərin hamısı araşdırılmış və cavablandırılmışdır.